

## Böyük yolun üstündə



Elə alımlar var ki, xidmətlərindən xəbərsiz olduğumuz üçün onların haqqında heç bir məlumatımız olmur, sanki kölgədə qalıqlar. Bunun da səbəbi yəqin ki, "sehirlə güzgüdə" tez-tez görünməməkdəndir.

Deyir ki;- "Dilimiz üzərində çox böyük oyunlar gedir. Bunların içərisində müasir türk dilindən "varvarizm" modeli ilə gələn axını qeyd etmək istəyirəm. Azərbaycan dili türk dilləri içərisində tarixi-mədəni baxımdan ən mükəmməl dillərdən biridir. Onun üzərində cürbəcür eksperimentlərin aparılmasını, xüsusişə son dövrədə baş verən orfoqrafiya oyunlarını qəti qəbul etmirəm. Dilçilərimiz sözlər, şəkilçilər, hərflər üzərində oynayarkən dilimizin sabitliyini pozur, onu özünün təbii-stixial məhvərindən uzaqlaşdırırlar. Tez-tez həyata keçirilən orfoqrafiya "islahatları" hətta ən yaxın nəsillər arasında orfoqrafik sədlər qurur. Dil necə varsa - eləcə də qalmalıdır. Axi biz əlibə islahatlarının fəciələrini yaşamış xalqıq.

Burada bir məsələni də unutmaq olmaz. Sanki unudurraq ki, Azərbaycan adlanan xalq yalnız Şimali Azərbaycanda yaşayan azərbaycanlılardan ibarətdir. Cənubi Azərbaycanda yaşayan və özünü günü bu gün də türk adlandıran xalqı sanki unutmuşuq. Ona görə də dil məsələlərində yalnız Şimali Azərbaycanın maraqlarına uyğun hərəkət etməməliyik. BİZİM VAHİD Azərbaycan Türkçəmiz var və atdığımız addımlar ona görə olmalıdır..."

Qəlbitəmiz, mərd, ürəyiymüşəq adamdır. Paxılıq, gözögötürməməzlik ona yaddır. Başqaları haqqında dañışarkən, yalnız müsbət xüsusiyyətlərini dilə gətirir.

onun iman əhli olmasından irəli gəlir. Özünə güvənməyi bacarır. Məğrur və qururludur. Yalnız Allahın qarşısında ibadət edərkən baş əyir. Əzmkar və zəhmətkeşdir. Məhz bu xüsusiyyətlərinin hesabına adı bir kənd sağından böyük bir alımə çevrile bilib...

Haqqında söhbət açdığım alım AMEA-nın Folklor İnstitutunda Mifologiya şöbəsinin müdürü Seyfəddin Rzasoydur. O, 1961-ci ildə Biləsuvar rayonunun Bəydiли kəndində dünyaya gəlib. Orta təhsilə orada yiyələnib. 1986-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universi bitirərək bir müddət müəllim işləyib. 1996-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasında çalışır. 1997-ci ildə filologiya elmləri namizədi, 2013-cü ildə isə filologiya elmlər doktoru alımlı dərəcələrinə yiyələnib. 2010-cu ildə dosent, 2019-cu ildə isə professor elmi adlarını alıb. Folklor, mifologiya, ritual və ədəbiyyatla bağlı 17 kitabın, 300-ə yaxın elmi məqalənin müəllifidir...

"Dünyada bizim istəyib-istəmədiyimizdən asılı olmayaraq, "globallaşma" adlanan proses gedir. Vurğulamaq istərdim ki, bu proses ona hansı dairelərin nəcə yanaşmasından asılı olmayıaraq, həm də ilahi-dialektik hadisədir. "Vahiddən yaranan dünya, yenə də sonda vahidə münçər olunacaqdır". Yəni zorla, ya xoşla, millətlərin, xalqların dillərin, mədəniyyətlərin arasında qovuşma gedir. Kimisi bu prosesdə yalnız iqtisadi maraqların, kimisə milli maraqların derdini çəkir. Dünya elə bir "oykumen", yəni evdir ki, biz hamımız bu evin içərisindəyik. Ona görə də evdəki atmosfer eyni zamanda bizə də təsir etməkdədir. Belə

hesab edirəm ki, Azərbaycanı "qapamaqla", biz qlobalşmanın mənfi təsirlərindən yaxa qurtara bilməyəcəyik. Əksinə, ciddi bir model-proqram çərçivəsində dünyaya açılmaq, globallaşma prosesinə ağıllı şəkilde qoşulmaq və ondan istifadə etmək lazımdır. Kütłəvi informasiya vasitələrinin bu sahədə çox böyük rolü var. Biz radio-televiziyalarda, sosial şəbəkələrdə gedən antimilli təzahürlərə qarşı ictimai müqavimət təşkil etməli, bir xalq kimi gücümüzü göstərməliyik. Bu məsələdə heç kəs yaxasını qıraqa çəkməməlidir. Dili-mizə, mədəniyyətimizə və bütövlükə milli kimliyimizə qarşı aramsız hücumlar göz qabağındadır. Birincisi, bunu demek, bəyan etmək, mahiyyətini xalqa izah etmək lazımdır. İkincisi, reallıq deyilən bir fakt var. Ölkədə dilimizə və mədəniyyətimizə yad gözə baxan çoxsaylı insanlar yaşayır. Etiraf edək ki, bu gün Azərbaycan dilində təhsilin perspektivinə inanmayanlar böyük bir kütləni təşkil edir. Rusdilli təhsilə maraq kütłəvi xarakter alıb. Bunun, təbii ki, səbəbləri var. İnsana yaşamaq instincti xasdır. O, nə yolla olursa-olsun yaşamaq istəyir. Ona xoş həyat ana dilində təmin olunacaqsası, ana dilində oxuyacaq, yox, digər dillərdə olacaqsası, həmin dillərə meyllənəcək. Bu baxımdan, səsimizi qaldırmalı, buna qarşı bir millət olaraq mövqeyimizi ortaya qoymalıyıq. Şəxsi mövqeyimə görə, Azərbaycanda rus dilində dövlət məktəbləri olmamalıdır. Rus dili dövlət məktəbərində xarici dil statusunda tədris edilməlidir. İmperianın dili dövlət vəsaiti hesabına öyrədilməməlidir. Lakin ingilis dili ile bağlı olduğu kimi, rus dilində də xüsusi məktəblərə maneçilik yaradılmamalıdır. Çünkü bizə bu dilləri bilən mütəxəssislər də lazımdır." - söyləyir.

Onun ən müsbət xüsusiyyətlərindən biri də vicdani və dürüst olmasıdır. Davamlı olaraq öyrənməyə, yeniliklər kəşf etməyə həvəslidir. Qırurludur, bu xüsusiyyəti bəlkə də kiməsə egoist kimi görür, amma inanın ki, daxilən çox sadə və insanpərvərdir. Yəni ilk növbədə nəzərə carpan məğrur görkəmi, özünüçəkmək kimi deyil, xarakterik müsbət xüsusiyyət kimi qəbul olunmalıdır...

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva onun haqqında belə düşünür: "Professor Seyfəddin Rzasoy Azərbaycan folklorşunaslığının sovet metodoloji stereotiplərindən təmizlənməsi, milli folklorşunaslıq elmimizin dünya sosial-antropoloji fikir dövriyyəsinə daxil edilməsi, Oğuz mifoloji düşüncə sistemi və milli kimlik arxetoplərinin struktur-semiotik metodla tədqiqi sahəsində xüsusi xidmətləri olan alımdır. O, "Dədə Qorqud" kitabının ritual-mifoloji strukturunun bərpasının, dünya Qorqudşunalığına yeni baxış sisteminin gətirilməsini, dastanın yeni tapılmış əlyazmasının ("Kitabi-Türkman lisani") özünün yaratıldığı transmediativ metodla araşdırılması, çağdaş milli ictimai şüurda epik-mifoloji düşüncə modellərinin rekonstruksiyası, habelə NİZAMİ yaradıcılığının etnik kimlik və milli düşüncə kodu kimi tədqiqi və b. sahələrdə fundamental əsərlərin müəllifidir!"

İdeal liderdir. Başçılıq etdiyi kollektivdə həm bir insan və həm də bir rəhbər kimi sevilir. O, ruhlandırmış lazımlı gələnə, öz enerjisi ilə ruhlandırır. Həyati diqqətlə müşahidə etmək qobiliyyəti var. Öz enerjisini idarə etməyi bacarır. Boş yera vaxt itirməyi sevmir, bütün işlərdə dəqiqliyi xoşlayır. Kimdənsə minnət götürməyi, kiminsə yanında başısağlığı olmayı, zəif adam təsiri bağıtlamağı xoşlamır. Yalan danışmaqdan uzaqdır və eşitdiyi yalanı tez hiss edir, lakin zamanı çatana qədər susur. Bu səbəbdən də onunla səmimi və ehtiyatla davranışmaq lazımdır...

Bəli, haqqında danışdığını Seyfəddin Rzasoy öz sahəsində böyük xidmətləri olan tədqiqatçı alımlərdən biridir...

Avqustun 1-də Seyfəddin müəllimin 62 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayıram...

**Elman ELDAROĞLU**